

Ədliyyə tariximiz şərəf və qürurumuzdur

XX əsrin əvvəllərində müstəqilliyini bəyan etmiş və cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində misilsiz rol oynayıb. Müasir ədliyyə sisteminin əsası məhz AXC dövründə yaradılıb.

Azərbaycan Xalq Cümhuriyyəti yaranana kimi olan dövrlərdə ədliyyə funksiyalarını bu və ya digər formada müəyyən qurumlar həyata keçirmişlər. Həmin qurumlar necə adlanmasından asılı olmayaraq eyni funksiyani həyata keçiriblər. Bu dövrlərde, eləcə də 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə kimi mövcud olmuş Şərqdə ilk demokratik Azərbaycan Xalq Cümhuriyyəti, 28 aprel 1920-ci ildən 30 dekabr 1922-ci ildə yaradılmış SSRİ-nin tərkibinə daxil olana kimi, SSRİ-nin tərkibində olan dövrde Azərbaycan SSR və Azərbaycan öz müstəqilliyini bərpa etdiyindən sonra Azərbaycan Respublikasının ilk 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyasına qədər məhkəmə, prokurorluq və istintaq bəzən ədliyyə qurumunun tərkibində olmuş, bəzən ayrı-ayrılıqla fəaliyyət göstərmişlər, bəzən isə ədliyyə qurumunun funksiyaları başqa qurumlar arasında bölgünəkən ədliyyə qurumu ləğv edilmişdir. Hərbi məhkəmələr, hərbi prokurorluqlar Müdafiə Nazırlığının tərkibində olmuşlar. Hərbi Prokurorluq isə Hərbi Məhkəmənin tərkibində fəaliyyət göstərmişdir. Vurğulamaq lazımdır ki, öz siyasi quruluşuna, demokratik təsisatlarına, dövlət quruculuğuna, apardığı daxili siyasetinə görə, Cümhuriyyət Avropanın modern dövlətləri ilə müqayisə edile bilərdi. AXC Azərbaycan xalqının dövlətçilik ənənələrini müasirliliklə culğalasdırıbildi, səbüt etdi ki, xalqın ürəyində yaşayan milli dövlətçilik ideyaları məhv edilməzdirdi. Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi, bu dövlətin tarixdə mövcudluğu "Azərbaycanın gelecek müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır".

Bolşeviklər 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet Sosialist Respublikasının yaradıldığını elan edirlər. Bütün hakimiyət Mütəqqəti İngilab Komitəsinə həvalə edilir. Həmin gün Azərbaycan SSR Xalq Komissarları Soveti yaradılır. Hakimiyətin ilk illərində Komissarlığın heyətinə insanların etimadını qazanmaq üçün sədr N.Nərimanov başda olmaqla, bir neçə azərbaycanlı nümayəndə (H.Sultonov, Ə.Qarayev, Q.Musabəyov, M.Hüseynov, Ç.Ildırım, D.Bünyadzadə, Ə.Vəzirov) da daxil edilir. May ayının 3-də qəbul edilmiş qərara əsasən yerlərdə də inqilab komitəleri yaradılır. Ə.Qarayev Ədliyyə Komissarı təyin edilir.

1920-ci ildə idarəetmədə aparılan köklü dəyişikliklər nəticəsində Fövqəladə Komissiya (gizli polis), Ali İinqilabi Tribunal, yoxsul komitələri (sonralar kənd sovetləri ilə əvəz olundular) yaradıldı. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) formasında yeni birləşik yaranır. 1936-ci ildə formal olaraq Rusiya-nın idarəciliyi altında fəaliyyət göstərən Azərbaycan

SSR-in rəsmi olaraq SSRİ-nin tərkibinə daxil olması haqqında qərar verir.

Çar hökuməti kimi, Sovet hökuməti də dövlətin idarə olunmasında azərbaycanlılara etibar etmir, onları dövlət vezifələrində bacardıqca uzaqlaşdırırdılar. Bu azmış kimi xalqa düşmən kəsilməş ünsürləri idarəciliyin en yüksək səviyyələrinə qədər qaldırırdılar. Məsələn, M.Bağırıovun zamanında R.Markman, X.Qriqoryan, Y.Sumbatov-Topuridze kimi memurlar xalqımızın təzyiqlərə məruz qalmışında ad çıxarmışdır.

Nazirlər Şurasının qərarı ilə 1 oktyabr 1918-ci ildə Bakı Daire Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi təsdiq edilmişdir. 22 noyabr 1918-ci ildə Ədliyyə Nazırlığının əsasnaməsi təsdiq edilmiş, 16 mart 1919-cu ildə Bakı Daire Məhkəməsinin binasında Azərbaycan Məhkəmə Palatasının rəsmi açılışı olmuş və bundan etibarən palataya Bakı və Gəncə daire məhkəmələrinin işləri daxil olmağa başlamışdır. Tərkibində Azərbaycan Məhkəmə Palatası fəaliyyət göstərən Ədliyyə Nazırlığının yanında 1919-cu ilin əvvəllərində məhkəmə hissəsinə dair qanun layihələrinin hazırlanması üzrə xüsusi komissiya yaradılmışdır.

1920-ci il aprel ayının 27-28-də Azərbaycan Demokratik Respublikası bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra ədliyyə sistemində də köklü dəyişikliklər başlandı. Azərbaycan İngilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə bütün ədliyyə sistemi ləğv edilərək Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilmiş, Ədliyyə Komissarı eyni vaxtda Respublika Prokurorunun, onun müavini isə Ali Məhkəmə Sədrinin səlahiyyətini daşımışdır. 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilərək onun səlahiyyətini xeyli məhdudlaşdırılmışdır. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1959-cu il tarixli qərarı ilə Ədliyyə Nazırlığı növbəti dəfə ləğv edilmiş, məhkəmə orqanlarının bütün fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrde Ədliyyə Nazırlığı yenidən yaradılmışdır. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazırlığı təsis edilmiş, bununla da Azərbaycanın ədliyyə tarixində yeni mərhəle başlanmışdır.

Müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əlirza oğlu Əliyev 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri, eləcə də 3 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Azərbaycanda yeni idarəetmə mə-

həlesi başlanmış, 12 noyabr 1995-ci ildə Konstitusiyanın qəbulu ilə Azərbaycan Respublikası üçün məqbul hesab edilən prezidentli respublika idarəetmə forması qanunla təsbit edilmiş, hakimiyətin üç qolu - icra hakimiyəti, qanunvericilik hakimiyəti və məhkəmə hakimiyəti bir-birində ayrılmışdır. Ədliyyə qurumu icra hakimiyətinin tərkibinə daxil edilmiş, məhkəmə hakimiyəti müstəqil hakimiyət kimi tanınmış, prokurorluq, məhkəmə hakimiyətinin tərkibinə daxil edilmişdir.

Məhkəmə hakimiyətinin həyata keçirilməsi Konstitusiyanın 125-ci maddəsində təsbit olunmuşdur. Onun fəaliyyəti dövlət hakimiyətinin funksiyalarına daxildir və ədalət mühakiməsinin həyata keçirən, bütün hüquqi və inzibati mübahisələri həll edən yeganə dövlət orqanıdır. Başqa sözə, ədalet mühakiməsi məhkəmənin timsalında yalnız dövlətə mənsubdur və qanunla müəyyən olunmuş qayda və usullarla həyata keçirilir. Bu isə o deməkdir ki, məhkəmənin əsas işi Konstitusiya ilə müəyyən olunmuş insan hüquqlarının, vətəndaş azadlıqlarının, siyasi və ictimai mövqeyindən və mülkiyyət formasından asılı olmayıraq, bütün müəssisə, təşkilat, idarə, siyasi partiyaların, ictimai birləşkərin, fiziki və hüquqi şəxslərin hüquqlarını müdafiə etməkdən, onlara qarşı istifadə olunan qanun pozuntularından müdafiə etməkdən, qanunla cinayət hesab olunan əməli töretdən, hər bir şəxsi cinayət məsuliyyətinə cəlb etməkdən ibarətdir.

Məhkəmə hakimiyətinin bir qolu olan prokurorluq Rusiyada I Pyotrun vaxtında təsis edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti vaxtında qeyd etdiyimiz kimi, Bakı daire məhkəməsinin nəzdində 1 oktyabr 1918-ci ildə prokurorluq fəaliyyət göstərmişdir. Sovet dönenində prokurorluq müstəqil olmaqla, aşağıdan yuxarı tabeçilik olmaqla vahid sistem olmuşdur. Müttəfiq respublikalarda fəaliyyət göstərən prokurorluq SSRİ prokuroruna təbə idi. Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdiyindən sonra keçid dövründə həmin ənənədən kənardə qalmamış, Azərbaycan Respublikası Baş Prokurorluğununa təbə idi. Azərbaycan Respublikası Baş Prokurorunun, onun müavini isə Ali Məhkəmə Sədrinin səlahiyyətini daşımışdır. 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilərək onun səlahiyyətleri xeyli məhdudlaşdırılmışdır. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1959-cu il tarixli qərarı ilə Ədliyyə Nazırlığı növbəti dəfə ləğv edilmiş, məhkəmə orqanlarının bütün fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilmişdir. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrde Ədliyyə Nazırlığı yenidən yaradılmışdır. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazırlığı təsis edilmiş, bununla da Azərbaycanın ədliyyə tarixində yeni mərhəle başlanmışdır.

Faktlar sübut edir ki, Azərbaycanın özünəməxsus dövlət idarəciliyi və onun bir sahəsi olan ədliyyə idarəciliyi mövcuddur. Həmin idarəetmə fəlsəfəsi isə tarixi şəraitin özəlliklərinə çəvik adaptasiya olma qabiliyyətinə malikdir.

Bunun işiçində ölkədə dövlət idarəciliyi və onun bir sahəsi olan ədliyyə idarəciliyi ənənəsinin Rusiyanın buraya nüfuz etməsi ilə bağlı qurulmasının və eyni zamanda, yeni təkamül xəttinə keçməsinin fəlsəfi, geosi-

yasi, siyasi, təhlükəsizlik və hüquqi aspektləri üzərində düşünmək üçün geniş nəzəri üfüqlər vardır.

Bu gün ədliyyə idarəciliyimiz qloballaşma və informasiya cəmiyyətinin tələblərinə uyğun, integrativ və eyni zamanda intellektual xüsusiyyətlərə malik resursların idarə olunması, müasir elmi idrakda müşahide edilən yeni tendensiyaların olması, intensiv olaraq inkişaf edən yeni idrak texnologiyaların geniş tətbiq edilməsi, ilk olaraq nanotexnologiyaların və informasiya texnologiyalarının geniş tətbiq edilmesi, hazırlı tarixi mərhələdə elm və təcrübənin integrasiyasının intensivleşməsi kimi xüsusiyyətləri nəzərə alır. Bu proses müxtəlif aspektlərdə idarəetmə məsələsini son dərəcə universallaşdırır və həmin keyfiyyəti də aktuallaşdırır.

Qlobal dünyada baş verən inqilabi dəyişikliklər dövlətin və idarəetmənin bütün, o cümlədən ədliyyənin subyektlərinə köklü surətdə təsir etməkdədir. Mezbət, idarəetmenin subyekti ilə obyekti arasındakı ziddiyətlərin həll olunması tələblərinin başlıca səbəbi kimi çıxış etməkdir. Bu mənada ictimai inkişafın, bunun ardınca isə idarəetmənin, o cümlədən ədliyyə idarəciliyinin yeni və daha müasir yollarının işləniləb hazırlanması müasir dövrün başlıca tələblərinə bürdədir. Bu baxımdan ədliyyə idarəciliyinin təkmilləşdirilməsi, məhkəmə sistemində İslahatların dərinləşdirilməsi, zamanın tələblərinə cavab verəcək zəminde olmasına təmin edilməsi üçün 3 aprel 2019-cu ildə "Məhkəmə-hüquq sisteminə İslahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti tərəfindən fərman imzalanmışdır. Həmin fərmandan irəli gələn məsələlər uğurla icra edilir.

Beleliklə, aydın olur ki, müasir dövrümüzdə dövlət və onun bir sahəsi olan ədliyyə anlayışına hüquqi ya-naşmanın əsas mahiyyəti ondan ibarətdir ki, dövlət və onun ədliyyəsi bir subyekt kimi xalqın iradəsini ifadə edən hüquqi şəxslərdir, dövlət isə hüququn özüdür. Idarəetmə dövlətin hüquqi idarəciliyidir.

Ədliyyənin inkişaf modelinin hazırlanması bir tərəfdən idarəciliyin təkmilləşdirilməsini, digər tərəfdən isə yeni təsiretəmə və tənzimləmə mexanizmlərinə malik idarəetmə sisteminin formalasdırılmasını tələb edir. Bu mexanizmlərin fəaliyyəti isə ilk növbədə cəmiyyətin vahidiyinə təmin etməye, hüququn alılıyinə, insan hüquqlarını, vətəndaş azadlıqlarını, iqtisadi liberalizmi və plüralizmi, demokratiani təmin edə biləcək siyasi doktrinanın müəyyənləşməsindən asılıdır. Buna görə də qarşıda duran başlıca vəzifelərdən biri kimi cəmiyyətə hakimiyət arasında vəhdəti təmin edə biləcək idarəetmə sisteminin yaradılmasıdır.

Faktlar sübut edir ki, Azərbaycanın özünəməxsus dövlət idarəciliyi və onun bir sahəsi olan ədliyyə idarəciliyi mövcuddur. Həmin idarəetmə fəlsəfəsi isə tarixi şəraitin özəlliklərinə çəvik adaptasiya olma qabiliyyətinə malikdir.

Bu gün işiçində, sivil və demokratik dövlətin inkişafı namına həyata keçirilir. Ulu önder Heydər Əliyev hüququn alılıyinə əsaslanan idarəetmə, o cümlədən ədliyyə idarəetmə üsulunun formalasdırılması üçün mükəmməl addımlar atılmışdır. Konstitusiyanın qəbulu, idarəcilikdə İslahatların aparılması bu sahədə mühüm rol oynayır.

Bu mənada qətiyyətələr demək olar ki, ulu önder Heydər Əliyevin yaratdığı idarəciliyin məktəbi müstəqil dövlət quruculuğu prosesinin tam olaraq baş tutmasına imkan verib.

Qeyd etmək lazımdır ki, ulu önder Heydər Əliyevin başçılığı ilə müasir mərhələdə formalasdır dövlətçilik ənənəsi "bir tərəfdən güclü dövlət hakimiyətini, digər bir tərəfdən isə iqtisadi fəaliyyət sərbəstliyini dəstəkləyən" kursun yaradılmasını tələb edirdi. Bu isə Azərbaycanın dövlətçilik ideologiyasının işləniləb hazırlanmasının prioritet məsələ kimi qəbul edilməsi demək idi. Bu işin öhdəsindən ulu önder məhərətlə geldi. Onun yaratdığı konsepsiyyada güclü dövlət quruculuğu ilə demokratik dəyərlər optimal şəkildə sintezləşdirilib. Təbii ki, burada azərbaycanlıq ideologiyasının ayrıca yer vardır. Eyni zamanda, idarəetmə fəlsəfəsinin təkmilləşmə faktoru da həmin kontekstdə mühüm elementlərdən biri kimi qəbul edilməkdədir. Prezident İlham Əliyev müstəqil dövlət idarəciliyin sisteminə daim təkmilləşdirməsi, bu səfəradı sistemi İslahatların həyata keçirməsi və bütün buları demokratik idarəciliyin principindən reallaşdırması başqa vacib məqamlarla yanaşı, həm də vurğuladığımız kontekstdə strateji əhəmiyyət kəsb etməkdədir.

Azərbaycan Respublikasının müasir idarəetmə fəlsəfəsi "azərbaycanlılıq" ideyasını rəhbər tutaraq, dövləti sosial həyatın formalasdırıban ali struktur olaraq götürür. Öz vətəndaşlarının sərbəst fəaliyyətini, təhlükəsizliyini, sosial rifahını təmin etməye qadir ən böyük qüvvə unitar, dünyavi, demokratik, hüquqi dövlət hesab olunur. Mezbət dövlət bütün sosial elementlərin özüntüəşkini və institutlaşmasını təmin etmiş olur. Bu mənada, azərbaycanlıq ideyası əhalinin sosial təbəqələri arasında əlaqələrin qurulmasına xidmət edən integrativ xüsusiyyətlərə malikdir. İlham Əliyev də həmin kursa sadıq qalaraq, ona XXI əsrin çağırışlarına cavab verə biləcək forma və məzmun verir. Bu prosesin sosial-fəlsəfi dərkində başlıca məqamlardan biri ondan ibarətdir ki, ölkə rəhbərliyi demokratik dövlət və vətəndaş cəmiyyəti qurulduğunu müntəzəm və ardıcıl qaydada sistemi olaraq aparmaqdadır. Bu da idarəetmədə şəffaflıq və demokratiyani təmin etmək yanaşı, milli dövlətçiliyi qoruyub saxlamağa da imkan yaradır. Bu mənada zaman göstərir ki, İlham Əliyevin idarəciliyin siyaseti möhkəm təməllər üzərində qurulmaqla ulu önder Heydər Əliyev ırsisinin davamıdır.

Rəşid HÜSEYNOV,
Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi.